



**SEYYİD BƏHAI**  
**(1546-1622)**

## **QAZƏLLƏR**

Ey qapısının torpağı bəsirət əhlinin gözünə sürmə olan,  
sənin mədhini əda etməkdə sözün beli bükülüdür.

Sənin ziyyarətçinin qədəminin tozu o qədər ucadır ki,  
Firidunu həqir bilib onun başının üzərinə oturmaz.

Sənin bağçanda mələklər dəstəsi sənin heybətindən  
bütün mətləblərini bir-birlərinə işarə ilə deyirlər.

Hər səhər ki, Ruhul Qudus səni təvaf etməyə gəlir,  
günəşin dairəsində ziyyarət qüslü alır.

Heş günü öz lütfünle Bəhayinin fəryadına çat ki,  
ömürdən onun hasili ziyandan başqa bir şey olmadı.

\* \* \*

Aləmdə ağılı olan hər bir könül  
əşqin dəlilik zəncirinə bağlıdır.

Ölümən sonra mənim üçün sidr və kafur yerinə  
onun küçəsinin torpağının tozu bəyəniləndir.

Camaat öz can nəqdini əlində tutub.  
Başına dönüm, məger sənin bir öpüşün neçayədir?

Xarabatda rəsmi elm söhbəti  
bəd nəzəri dəf etmək üçün üzərlik toxumudur.

Ölümən sonra mənim üçün sidr və kafur yerinə  
o küçənin başından bir toz bəyəniləndir.

Bəhai, onun vüsəlinin meyvəsinə tamah salma ki,  
o meyve uca budaq üstündədir.

Baxmayaq ki, Bəhai Kəbədən gəlir,  
həmin içki düşküni (dürdkeş) və zünnara bağlı olandır.

\* \* \*

Rəsmi elmdən keç ki, başdan ayağa hay-küydür.  
Ey könül, mən və eşq dərsi ki, tamamilə vəcd və haldır.

İlahi mərhəmətdən ümid kəsilməz.  
Zahidin söhbətini eşitmə ki, onu eşitmək günahdır.

Dedin ki, vüsala tamah salmaq bizim dinimizdə haramdı.  
De görüm aşiqin qanı hansı dində halaldır?

Ey şirindil, dərdlilərə cavab vermək üçün dodaqlarını açma.  
Qəmzəyə həvələ et ki, yüz sualın cavabıdır.

Ey sitəm edən büt, Bəhai sənə hicran qəmini  
hal dili ilə deyir ki, qal dili laldır.

\* \* \*

Dünən şəhərin müftilərinə məsələ təlim etdim.  
Bu gün isə meyxanə əhli məndən rindlik öyrəndilər.

Elə ki, küfr əhli mənim imanımın ipini qırılmış gördü,  
öz zünnarlarının ipindən birini mənim xırqəmə tikdi.

Ya Rəbb, onlar nə xoşbəxt talelidirlər ki, eşq bazarında  
alçaq dünyanın qəmini satıb bir xilt aldılar.

Ya Rəbb, gecə Bəhai medrəsə əhlinin qulağına nə dedi ki,  
bu gün o biçarələr öz vərəqlərini yandırdılar.

\* \* \*

Artıq tənhalıq dərdindən cana doymuşam, yar lazımdır.  
Artıq ağızım acidır, görüş şərbəti lazımdır.

Onun eşqinin camından mestəm. Ey nəsihət verən, daha  
nəsihət verme.  
Nəsihətə qulaq asmağa ağılı başında olan könül lazımdır.

Mənim sağlamlışa ümidi qalmayıb.  
Xoşdur o bir gün ki, deyərəm ki, bu xəstə  
könlünlən əlacı lazımdır.

Bəhai dəfələrlə eşqbazlıq etsə də, onun dəliliyinə  
zəncir lazım olmamışdı.  
Bu dəfə isə lazımdır.

\* \* \*

Onlar ki, ələst divanəsidirlər,  
ələst vaxtından yenə məstdirlər.

Ta xəbərsizlik şərbətini içdilər,  
qorxu və ümidi xilas oldular.

Cəldəşdilər və bircə addımla  
hadisələr arxını hoppendilər.

Zat məqəminin tələbi içinde  
əzələ və əbədə ürək bağlamadılar.

Özündən xali və dost ilə əbədi.  
Bu türfə ki, yoxdurlar və vardırlar.

Bu tayfalardır tövhid əhli olan,  
əbədi olan və özünə pərəstiş edən.

\* \* \*

Cavanlıq çağrı varlıq və yoxluq qəmi ilə keçdi.  
Qocalıq növbəsi yetişdi və yüz başqa qəm artdı.

Bizim cahandan hasilimiz dərd və qəmdən başqa bir şey  
deyil.  
Heç bilmirəm ki, bu həsəd aparanın qısqanlığı nəyədir.

İkiyüzlük və riya ilə məşhur olduqsa, təcəccübü deyil.  
Bizim yalanımızın pərdəsi İsgəndərin səddi deyildi.

Bəhai özünə dəli adını verdi.  
Mavi asimanın altında eşq yolundan başqası yoxdur.

\* \* \*

Əgər qəddar zəmanədən giley eləsəm  
mənim sıniq qəlbimin qüssəsi sənə gəlib çatmaz.

Dünən gecə səhər yeli mənim qulağıma bir söz dedi,  
mən onu eşidəndən özümdən bizar olmuşam.

Ki, ey şah, bəndəni o kəslərə nisbet verirsən ki,  
onları təsəvvür etmək belə mənim üçün ar olar.

Ey şah, hərçənd ki, şikayət etmək ədəbdən deyil,  
amma zərurət vaxtı aşkar eləmek rəva olar.

Rəvadır mən bu qüssədən qan ağlasam, qan.  
Yeridir mən bu qüssədən zar ağlasam, zar.

Mənim qədrimi soruş, baxmayaq ki, yaxşı bilirsən ki,  
mən güləm, gül, tikandır bu camaat, tikan.

Mən cahanın o yeganəsiyəm ki, mənim fəziletimin vəsfini  
quđrət katibi hər yerə yazıb (hər qapıya bacaya yazıb).

Hansı diyara gəlsən bir hekayə eşidərsən,  
hara getsən mənim zikrim məşğuliyət olar.

Sən mənim qədrimi bilmirsən, məni ucuz satma.  
Mən Bəhayiyəm və mənim dəyerim çox olar.

\* \* \*

Fars dilindən tərcümə edən: Əşref Fəxri